

Məktəb və pedaqoji fikir tarixinin yorulmaz tədqiqatçısı



Pedaqogika elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar müəllimi Kamal Camalovla 2010-cu ildən tanış olmuşuq. Həmin ildə Naxçıvan Müəllimlər İnstitutunun akreditasiyası zamanı mən komissiyanın sədri olmuşum. O zaman Kamal müəllimlə qabaqcıl və istedadlı gənc müəllim kimi tanış olmuşum. Onu da qeyd edim ki, həmin illərdən Kamal müəllim kollektivin və rəhbərliyin sevilmiş idi. Rəhbərliyin ona verdiyi solahiyət böyük olsa da, özünü sadə və təvazökar aparması məni bir qədər də ona yaxınlaşdırıldı. İşinə kimin isə müdaxilə etməsinə imkan verməzdi, ancaq məsləhət almağı da xoşlayardı. O vaxtlardan mən onu özümə kiçik qardaş və yaxın dost bilmişəm, bu günə qədər də bu səmimiyyət qorunub saxlanılmışdır.

Sonra taleyimiz elə gətirdi ki, biz ildən-ilə bir-birimizə yaxın olduq. Buna birinci səbəb sonrakı vaxtlarda Kamal müəllimin doktorluq dissertasiya işində mənim Elmi seminarın sədri və Dissertasiya şurasının üzvü olmağım oldu. Ona görə də Kamal müəllimin dissertasiya işinin müzakirəsi çox qızışın keçdi, çıxışları prosesə sədrlilik edən birisi kimi məni sevindirdi. Gördüm ki, o, dissertasiya işini müükəmməl hazırlamışdır. Çıxış edərkən yüksək bilik nümayışı, tədqiqatçılıq və natiqlik məharəti məni sevindirdi. Tezliklə müdafiə işini uğurla tamamlandı və Azərbaycan Respublikasının Prezidenti yanında AAK-in qərarı ilə ona elmi ad verildi. Ondan sonrakı proseslərin hər mərhələsində biz bir-birimizə dəstək və məsləhətçi olmuşuq. Azərbaycanın Əməkdar müəllimi Kamal Camalovun “Pedaqoji-psixoloji fikrin inkişafı sələflərdən xələflərə” (VII əsr - XX əsrin əvvəlləri) adlı dərs vəsaitinin ön söz müəllifliyəm (Bakı: ADPU-nun nəşriyyatı, 2019, 222 sah.) Qoca Şərqi böyük mütəfakkir Arif Ərdəbili yazar ki, “Ey qələm! Çalış fikir dənizindən yeni-yeni incilər çıxarasan. Sən şəkər verən qamışdan bununla seçilərsən ki, şəkər yerinə gövhər saçırsan. Özü də sənin məhsulun şəkərdən qat-qat şirindir”. Bu mənada, mütəfakkirlərin fikir dənizindən yeni-yeni incilər tətip çıxaran Kamal Camalovun tədqiqat dairəsi genişdir. Onun fikri sado, sözü tam və inandırıcı, fəaliyyəti isə gərgin və məhsuldardır. Bu fikri onun “Azərbaycan roman-tiklərinin maarifçilik ideyaları”, “Həzrəti Əlinin elm və tərbiye haqqında ideyaları”, “Valideyn-övlad münasibəti məsələləri Şərq mütəfakkirlərinin gözü ilə”, “Hüseyn Cavid və məktəb”, “Mollanəs-rəddinçilər və ailə-məktəb problemi”, “Mollanəs-rəddinçilərin maarifçilik ideyaları”, “Ömer Faiq Nemanzadə yaradılılığında maarifçilik ideyaları”, “Yusif Vəzir Çəmənəzəminli yaradılılığında maarifçilik ideyaları” və s. adlı dərslikləri, dərs vəsaitləri, monoqrafiyaları və 500-dən artıq elmi-pedaqoji yazıları da təsdiq edir. Bu sanballı əsərləri ilə Kamal müəllim Azərbaycan məktəb və pedaqoji fikir klassiklərinin, maarifpərvərlərinin pedaqoji ideyalarını tədqiqata cəlb, onların xalq maarifi, məktəb təhsili, təlim-tərbiyə ilə bağlı fikirlərini təhlil etmişdir. Gənc nəslin tərbiyəsində həmin irsin əhəmiyyətini üzə çıxarmış və bu günümüz üçün əhəmiyyətli olan elmi müddəalar irəli sürmüştür.

Əməkdar müəllim Kamal Camalovun apardığı tədqiqatlar, yazdığı kitablar təsdiq edir ki, o, məktəb və pedaqoji fikir tarixinin tanınmış gənc tədqiqatçısıdır və bir gənc tədqiqatçı kimi tarixi mənbələrə istinad edərək dəqiq və düzgün yazmağa üstünlük verir. Elmi həqiqətin meyarı hesab edir və elmi fəaliyyətində bu meyara sadiq qahr. Ümumi-ləşdirmələrlə zəngin olan bu əsərlərdə xalqımızın mənəvi yaddasını, vətəndaşlıq, vətənpərvərlik, insanpərvərlik, humanizm barədə düşüncələrini, milli-mənəvi dəyərləri pedaqoji fəaliyyətin hərə-kətverici qüvvəsinə çevirmək onun tədqiqatçılıq fəaliyyətinin başlıca meyarı olmuşdur. Vəsaitdə qeyd olunur ki, böyük mütəfakkirər ötüb keçənlərə deyil, dünəndən bu günə baxmış, sanki dünəni bugünkü övdür, dünəndən bu günün cələbatlarını əlavə edərək sabaha aparmış, əbədiləşdirmişlər. Söz xidarılarının həyat yoluna və zəngin ədəbi-pedaqoji irslərinə dərindən nüfuz etdiyikcə, onların yaradılılığı ətrafında tədqiqat və tapıntılar genişləndikcə görülür ki, öyrənilməmiş problemlər daha bariz, daha qabarlıq şəkildə nəzərə çarpır. Sələflərin (Həzrəti Əli (ə.), Balasaqunlu Yusuf, Xaqani Şirvani, Nəsiməddin Tusi, Marağlı Əvhədi, Fəzlullah Nəimi və b.) və xələflərin (Molla Pənah Vəqif, Mirzə Fətəli Axundov, Nəcəfbəy Vəzirov, Məhəmmədəgə Şah taxtlı, Firidun bəy Köçərli və b.) çoxcəhətli pedaqoji-ictimai fəaliyyətlərdə elə məsələlər, elə problemlər vardır ki, bunlara indiyə qədər ya heç toxunulmamış, yaxud da ötəri və ya ümumi şəkildə bəhs olunmuşdur. Görkəmləi maarifçi və pedaqoqlarla bağlı xarici ölkələrdə də çoxlu kitablar və məqalələr yazılmışdır. Ayrı-ayrı məqalələrdə böyük mütəfakkirərin telim və tərbiyə məsələlərinin araşdırılmasına da təşəbbüsələr göstərilmişdir. Lakin yene də böyük ideya sahiblərinin fəaliyyətlərinə, o cümlədən, məktəb və maarif, tərbiya və əxlaq məsələləri haqqında olan görüşlərinin tədqiqinə hələ də zəruri ehtiyac duyulur.

Bu zəruriliyə ehtiyac duyulduğunu hiss edən

(Pedaqogika elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar müəllimi Kamal Camalovun 50 illiyi münasibətilə)

Kamal Camalov dərs vəsaitində sələflərin və xələflərin pedaqoji görüşlərini sistemləşdirmiş, ümumi-ləşdirmiş və müasir məktəb təcrübəsində istifadə imkanlarını üzə çıxarmaqla mənəvi ədalətsizliyin təsvirini, mənəvi-əxlaqi kamilliyyət və insanı davranışa çağırışını, əxlaqi keyfiyyətlərin təbliği, vətənpərvərlik, humanizm, ailə tərbiyəsi, islam əxlaqi və əməkdaşlığı dəyərlər ilə bağlı fikirləri arasdırmışdır.

Maraqlı cəhətlərdən biri də budur ki, Kamal Camalov tərəfindən pedaqogika tarixinin öyrənilməsində pedaqoq və maarifçilərin fəaliyyəti aşkarra çıxarılır, tərbiyə və təhsilin təşəkkülü, inkişaf və deformasiyasının səbəbləri müəyyənləşdirilir, pedaqogika elminin təşəkkülü və inkişaf tarixinin yeni dövrləşməsi verilir, pedaqoji tənqid tarixinin yaradılmasına təşəbbüs göstərilir, pedaqoji görüşləri tədqiqdən təcrid olunmuşların (Balasaqunlu Yusufin, Xaqani Şirvaninin, Fəzlullah Nəiminin və b.) yaradılılığı yeni baxış, yeni ideya süzgəcindən keçirilir.

Tale elə gətirib ki, bir-birimizin şad günlərində sevincimizi qardaşcasına bölüşmüsük, kədərli günlərimizdə bir-birimizin yanında olmuşuq. İlkə ötdükcə, daha yaxın sirdəş olmuşuq, əlaqələrimiz daha çox olmuş, münasibətlərimizdən və məsləhətlərimizdən daim fayda görmüşük. Ona görə də Kamal Camalov haqqında nə qədər istəsən yazib danışa bilərəm, lakin riyaziyyatçılar ləkonik danışmağı və yazmağı sevdiklərindən mən də bu ona nəyə sadiq qalmağı üstün tuturam. Həm də onun həyat və elmi-pedaqoji bioqrafiyasını nəzərdən keçirmək kifayətdir ki, onun haqqında əminliklə söz deyəsən.

Hər bir şəxsə (elə obyekte də) qiymət verəkən onun ikili (müsəbət və mənfi) xarakterlərini təsnif və müqayisə etmək lazımdır. Halbuki, müsbət və mənfi anlayışları da dəqiq olmayı və nisbi anlayışlardır. Buna baxmayaraq, qiymətləndirmə üçün əsas meyərdir. Dahilər demişlər ki, həqiqət müqayisədə meydana çıxır. Bu baxımdan Kamal Camalov üçün qiymətləndirmə aparsaq, müsbət xarakterlər olmasının şahidi olarıq. Mənim fikrimcə, o, dost və qardaş üçün canını belə fəda etməyi əsirgəməz. Ancaq sevgisi boyda nifretini də gizlədə bilməz. Bir sözə, o dosta dost, düşmənə düşmənliyini göstərə biləndir. Yaxşı ki, həyatda heç bir düşməni yoxdur, dostları isə çoxdur.

Kamal müəllim həmişə əsl müəllimə, metodistə və alimə yaraşan səliqə sahmanlı tədqiqatçıdır. Ona görə də onun alimliyi haqqında çoxlu fikir söyləmək fikrindən daşınır, şəxsiyyətini xarakterizə etmək istəyirəm. Hesab edirəm ki, bu səliqə onun həyatının bütün sahələrinə hörmətdir. Gözəl ailə başçısı kimi övladlarına elə tərbiyə vermişdir ki, onların da hər biri öz sahəsi üzrə atalarını qabaqlayacaqlar, böyük övladının atasının yolu ilə getdiyini biliyim. İnanıram, onların hər biri atalarına layiq övlad olacaqlar.

Mənim bir sözüm var, bəlkə məndən qabaq kimse bu fikri söyləmişdir, lakin mən onu heç yerdə oxumamışam deyə özümənək hesab edirəm: “Kiminlə də yaxşı münasibətdə olmaq istəsən, onun ancaq gözəl xüsusiyyətlərinin yadına sal qəlbində ona qarşı sevgi yaransın”. Mən artıq bu prinsiplə Kamal müəllimlə dostluq edirəm və bundan çox məmənun oluram.

Sonda dostum Kamal Camalovun 50 illik yubileyində ona möhkəm cansağlığı və istədiyi ömrə payını arzulamaqla dədə Şəmsirin dili ilə demək isteyirəm:

Şəmsir kimi gözün, könlün tox olsun,

Qaşın qələm, müjganların ox olsun.

Sənin dostun qoy hamidan çox olsun,

Dostum, o zaman yazaram yüz tərif sənə!!!

Əbülfət PƏLƏNGOV,

ADPU-nun professoru, pedaqoji

elmlər doktoru, Rusiya Təbiətşünaslıq

Akademiyasının həqiqi üzvü,

Əməkdar elm və texnika xadimi